

12 noyabr Konstitusiyaya Günüdür

Konstitusiyaya — Əsas Qanundur


Noyabr ayının 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinin iyirmi birinci ili tamam olur.

Hər il xalqımız Konstitusiyaya Gününi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Çünki Konstitusiyaya — Əsas Qanunumuzdur, həyatımızın hər bir sahəsini tənzimləyən, əsas istiqamət göstərən dövlət sənədidir. 1995-ci il noyabr ayının 27-də qüvvəyə minən Əsas Qanunumuz ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruluşuna işinə hüquqi zəmin yaratdı.

Milli Konstitusiyamızda dövlətin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətinin bərqərar olunmasına nail olmaq, qanunların aliliyini təmin etmək kimi maddələr təsbit olunmuşdur.

Konstitusiyamız ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi, bilavasitə iştirakı ilə hazırlanmışdır. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyaya 1995-ci ildə geniş müzakirədən sonra referendum yolu ilə qəbul olunmuşdur.

Konstitusiyaya bir sıra yeniliklərlə də diqqəti cəlb edir. İlk dəfə olaraq ali qanunda hakimiyyətin bölünməsi prinsipi təsbit olunmuşdur. İnsan hüquq və azadlıqlarının təmin olunması məsələlərinə 48 maddə həsr edilmişdir. Ölkə vətəndaşlarına layiqli həyat səviyyəsini təmin etmək dövlətin ali məqsədi kimi göstərilmişdir. Ölkəmizdə dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Konstitusiyaya sonrakı illərdə — 2002-ci, 2009-cu və 2016-cı illərdə



referendum yolu ilə əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdə insan, o cümlədən azyaşlıların hüquqlarının müdafiəsi başlıca yer tutur. İndi on beş yaşdan aşağı uşaqları işə götürmək olmaz, onların həyatına, sağlamlığına və mənəviyyətinə təhlükə törədə bilən fəaliyyətə

celb etmək qadağandır. Qeyd etmək lazımdır ki, 2009-cu ildə Konstitusiyaya əlavə edilmiş 101-ci maddənin 5-ci hissəsində göstərilir ki, «Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır». Bu barədə qərar seçkilərin keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsi tərəfindən qəbul edilir.

Qeyd olunmalıdır ki, 101-ci maddənin 5-ci hissəsi eyni zamanda Milli Məclis seçkilərinə də şamil olunmuşdur.

Bu ilin sentyabr ayının 26-da ümumxalq səsverməsi (re-

ferendum) yolu ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklərin böyük hissəsi insan hüquq azadlıqlarından ibarətdir. Konstitusiyamızın 23 maddəsinə edilmiş 17 təzə bəndin 11-i insan hüquq və azadlıqlarına, 3 bəndi mülkiyyət və sahibkarlıq hüququna, 3 bəndi isə icra və qanunvericilik hakimiyyətinə aiddir.

Konstitusiyaya yeni 6 maddənin əlavə olunması insan hüquq və azadlıqları, icra və qanunvericilik hakimiyyəti işinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması ilə bağlıdır.

Əsas Qanunumuzun mahiyyətində humanizm, insən-pərvərlik əsas prinsip kimi səciyyələnir, həyatımızın bütün sahələri əhatə olunur. Əsas Qanunumuzun tələblərini düzgün yerinə yetirmək, Konstitusiyaya hüquqlarından səmərəli və ədalətli istifadə etmək hər bir Azərbaycan vətəndaşının, həm də dövlət orqanlarının müqəddəs borcudur.

Aslan CƏLİLOV.

Kənd Təsərrüfatı İşçiləri Günü qeyd edildi

Tədbir iştirakçıları öncə şəhərin mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin

manova rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin təbrikini tədbir iştirak-

olunmuşdur. Bu müddətdə ət, süd, yumurta, yun istehsalı nəzərdə tutulduğundan xeyli artmışdır. Rayonda kənd təsərrüfatının texniki təchizat məsələləri də xeyli yaxşılaşdırılmışdır.

Yığıncaqda iş adamı Kə-



abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra mərasim rayon mədəniyyət mərkəzinin iclas zalında davam etdirildi. Qəbələ Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahib Əhmədov tədbir iştirakçılarını Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Bayram tədbirində iştirak edən icra hakimiyyəti başçısının müavini Ətayə Os-

çlarına çatdırdı.

Tədbirdə Rahib Əhmədov rayonda kənd təsərrüfatı sahəsində əldə edilən uğurlardan danışaraq, məhsul istehsalının ilbəlil artmışı qeyd etdi. O, bildirdi ki, qəbələlilər bu il hər hektardan 31,6 sentner olmaqla 71081 ton taxıl əldə etmişlər. Həmçinin 9 ayda 13 min tona yaxın kartof, 17 min tondan artıq tərəvəz məhsulları, 6400 ton fındıq tədarük

rimxan Babayev, rayon aqsaqqallar şurasının sədri Nazim Mustafayev, rayon aqrokimya laboratoriyasının müdiri Tofiq Şükürov və başqaları çıxış edərək, kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdiyi qayğı və diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

«Qəbələ».

İ. Vəlizadə.

Ötürücü sistem yenilənir

Qəbələ şəhərinin daxili elektrikləşdirilməsi ötən əsrin 50-ci illərinin sonunda o dövrün tələb və imkanlarına uyğun olaraq ağac dirəklər və üstü açıq naqillərlə aparılmışdır. Keçən dövr ərzində ağac dirəklərin əksəriyyəti öz istismar müddətini başa çatdırmış, yararsız hala düşmüşdür. Küləkli, çovğunlu, qarlı havalarda çürümüş ağac di-

rəklərin hər an yıxılması və təhlükə törətməsi ehtimalı yaranmışdır. Bundan başqa yaşıllığa qər q olmuş Qəbələdə üstü açıq naqillərlə elektrik cərəyanının ötürülməsi yağıntılı, xüsusən qarlı havalarda ciddi problemlər yarırdı. Buna görə də artıq bir müddətdir ki, Qəbələ şəhərində elektrik enerjisinin metal dirəklər və kabellər vasitə-

silə istehlakçılara ötürülməsinə başlanmışdır. Artıq şəhərin xeyli hissəsində bu işlər başa çatmışdır. Şəhərin digər hissələrində elektrik dirəkləri və naqillərinin dəyişdirilməsi davam edir. Görülən işlər çərçivəsində artıq 30-40 ildir ki, çalışan, köhnəlmiş, istismar müddəti başa çatmış transformatorlar da yenilənir, müasirləri, dizayn və təhlükəsizlik baxımından daha üstünləri ilə əvəz edilir.

«Qəbələ».

2016-cı ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının əsas göstəriciləri

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bütün bölgələrdə olduğu kimi 2016-cı ilin 9 ayında rayonun iqtisadiyyatında və sosial mədəni həyatında nəzərcarpacaq irəliləyişlər qazanılmış, əhalinin həyat tərzində yaxşılaşmağa doğru dönüş yaranmışdır.

Belə ki, ilin 9 ayında 120 milyon 191 min manatlıq məhsul istehsal olunmuş, əhalinin hər nəfərinə 1152 manat gəlir düşmüşdür. Ümumi gəlirin 79,5 faizi istehsal sahələrinin, 20,5 faizi xidmət sahələrinin payına düşmüşdür. Ayrı-ayrı sahələr üzrə sosial-iqtisadi inkişafın istiqamətləri aşağıdakı kimi olmuşdur.

Sənaye istehsalı

Rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən ilin 9 ayında 18 milyon 49 min manat sənaye məhsulu istehsal olunmuşdur. Əhaliyə xidmətlərin göstərilməsi isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz artmışdır. Ümumi məhsul istehsalında və xidmətin göstərilməsində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 76,6 faiz təşkil etmişdir.

Sənaye əsasında qida məhsullarının emalı əsas yer tutaraq 12 milyon 782,2 min manat təşkil etmiş, əhaliyə 3 milyon 398 min manatlıq sənaye yönümlü xidmətlər göstərilmişdir.

Sənaye müəssisələrində çalışan 1280 nəfərin orta aylıq əməkhaqqı 324 manat təşkil

etmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artmışdır.

Kənd təsərrüfatı

Rayonun kənd aqrar iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı yer tutur. Bunlarla yanaşı təsərrüfatlarda bostan-tərəvəz məhsulları, üzüm və kartof da istehsal olunur. Ötən ilin payızında ekilmiş 22462 hektar taxıl sahələrindən bu il 71081 ton taxıl, 12648 ton kartof, 17928 ton tərəvəz, 11296 ton meyvə, 3971 ton qarğıdalı, 1416 ton üzüm yığılmışdır. Heyvandarlıq və quşçuluq üzrə diri çəkide 4589 ton ət, 29761 ton süd, 8 milyon 267 min ədəd yumurta, 462 ton yun istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu məhsulların hamısı üzrə artım qeydə alınmışdır.

2016-cı ilin oktyabr ayının 1-nə olan məlumata görə rayon təsərrüfatlarında 46827 baş iribuynuzlu mal-qara, o cümlədən 23987 baş inək və camış, 189315 baş qoyun və keçi, 1093 baş donuz vardır.

(Ardı 4-cü səhifədə).